

İşıqlı sabahlar üçün, parlaq bir gələcək üçün,
çiçeklənən millət üçün, səsi dünyaya yayılacaq bir
gənclik üçün, **düşünərək yaşayınlar üçün**, xoşbəxt bir
ailə üçün, sevincli qəlblər üçün, gülən üzlər üçün,
həyat səhifələrimizi parlaq imza sahiblərinin
qələmi ilə yazmaq üçün

parlaq imzalar

Kitabın sahibi: _____

Oxu tarixi: _____

Ürək ver:     

ŞEYTAN

LEV TOLSTOY

Rus dilindən tərcüme:

Zahid Saritorpaq



Koordinator: Amin
Redaktor: Toğrul MUSAYEV
Korrektor: Turac ELDARQIZI
Tərtibatçı: Zülfü XƏLİLOV
Art-direktor: Ramin HƏSƏNƏLİZADƏ
Cildin dizayneri: Aygül ƏLİYEVƏ

**Лев Николаевич Толстой
ДЬЯВОЛ**

**Lev Nikolayeviç Tolstoy
ŞEYTAN**

Bakı, "Parlaq İmzalar" Nəşriyyatı – 2024, 112 səh.

© Лев Николаевич Толстой / 1911

© Parlaq İmzalar MMC / 2024

Kitabın bütün hüquqları qorunur. İcazəsiz olaraq hər hansı vasitə ilə nəşri və yayılmışlanması qadağandır.

Parlaq İmzalar Nəşriyyatı | 140
Yoldaş seriyası | 16



www.parlaqimzalar.az
info@parlaqimzalar.az

/parlaqimzalar
0559697259 / 0559897259

Mətbəə: "AVE PRİNT" MMC
NOYABR / 2024

Lev Tolstoy 1828-ci il sentyabrın 9-da Rusiyanın Tula quberniyasının Yasnaya Polyana malikanəsində anadan olub. Uşaq yaşlarında öncə anasını, daha sonra atasını itirib. 1844-cü ildə Kazan Universitetinə daxil olaraq Şərqi dilləri üzrə təhsil almağa başlayıb, lakin ikinci kursda təhsilini yarımcıq qoyaraq doğma kəndinə qayıdır.

1863-69-cu illərdə ilk irihəcmli romanını – “Hərb və sülh” ü yazıb. 1873-77-ci illərdə isə bir qadının faciəvi taleyindən bəhs edən “Anna Karenina” romanı üzərində çalışıb. Sonuncu böyük romanı “Dirilmə” isə 1899-cu ildə çap olunub. Böyük yazıçının sonuncu romanı “Hacı Murad” isə 1912-ci ildə, ölümündən sonra çap olunub. Lev Tolstoy 1910-cu il noyabrın 20-də “Astapova” stanisiyásında pnevmoniyadan dünyasını dəyişib.

Zahid Sarıtorpaq 1957-ci il mayın 11-də Şamaxı şəhərində anadan olub. 1981-87-ci illərdə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alıb. “Əlifba bayramında qətl”, “Dərdin sarı çəpkəni”, “Qarğı marşrutu” romanlarının müəllfididir.

Zahid Sarıtorpaq ingilis klassiki Con Miltonun “İtirilmiş cənnət” və “Qaytarılmış cənnət” epopeyalarını, Arthur Rembonun, Fransua Moriakın seçilmiş əsərlərini tərcümə edib. Bundan əlavə, V. Skott, C. Coys, M. Prust, Qöte, C. Steynbek, B. Pasternak və bir sıra başqa dahilərin əsərlərindən nümunələr onun tərcüməsində Azərbaycan dilində işiq üzü görüb.

*“Mən isə sizə deyirəm: qadına baxıb ona qarşı
şəhvətlə alovlanan hər bir adam artıq
ürəyində onunla zina etmiş olur”.*

*“Ona görə də sağ gözün səni günaha sürükləyirsə,
onu çıxarıb at. Çünkü bütün bədəninin
cəhənnəmə atılmağındansa, bədəninin
bir üzvünü itirməyin daha yaxşıdır”.*

*“Həmçinin əgər sağ əlin səni günaha sürükləyirsə,
onu kəsib at. Çünkü bütün bədəninin cəhənnəmə
düşməyindənsə, bədəninin bir üzvündən
məhrum olmağın daha yaxşıdır”.*

(Mətta V, 28-30)

I

Yevgeni İrtenyevi parlaq bir gələcək gözləyirdi. Çünkü onun hər şeyi var idi: çox yaxşı ailə tərbiyəsi görmüş, Peterburq Universitetinin hüquq fakültəsində kursu yüksək səviyyədə bitirmiş, yaxılarda vəfat etmiş atası yuxarı təbəqə ilə əlaqələr qurmuş, hətta nazirin himayəsi altında nazirlikdə xidmətə də başlamışdı. Məlümkü, hətta böyük bir sərvəti də var idi, amma bu da bir qədər şübhə doğururdu. Atası xaricdə və Peterburqda yaşamışdı; oğlanlarının hər birinə Yevgeni və süvari qvardiyasında xidmət edən böyük oğlu Andreyə altı min pul göndərirdi, özü də yoldaşı ilə birlikdə az xərcləmirdi. O, yalnız yayda malikanəsinə gələrdi, o da

iki aylıq, amma evin qayğısına qalmazdı; hər şeyi hərini lamış idarəçinin öhdəsinə buraxardı; o da mülkün işləri ilə məşğul olmurdu, di gəl atası ona çox etibar eləyirdi.

Atalarının ölümündən sonra qardaşlar malı-mülkü bölüşdürməyə başlayanda, məlum oldu ki, borcları həddən artıq çoxdur; müvəqqəti işlər vəkili hətta nə-nənin yüz min dəyərində olan mülkündən əl çəkib, həmin mirasdan imtina etməyi məsləhət gördü. Ancaq mülklərinin qonşuluğunda yaşayan, vaxtilə qoca İrtenyevlə birlikdə iş görmüş, daha doğrusu, onun üzərində vekseli olan və bunun üçün Peterburqa gəlmış bir sahibkar dedi ki, borclara baxmayaraq, işləri yoluna qoymaq mümkündür, həm də daha böyük sərvəti qoruyub-saxlamaq olar. Bunun üçün yalnız meşəni, ayrı-ayrı boş əraziləri satmaq və əsas xəzinəni – dörd min desyatın¹ qara torpaq sahəsinin, şəkər zavodu və iki yüz desyatın çaybasar çəmənlərin olduğu Semyonovskoyeni əldə saxlamaq lazımdır; amma gərək ki, özünüzü bu işə həsr edəsiniz və kənddə məskunlaşıb, ağılla və sərhesabla idarəcilik aparasınız.

Beləliklə, Yevgeni yazda mülklərinə gedərək (atası pasxa pəhrizində ölmüşdü) hər şeyi götür-qoy etdi, işdən təqaüdə çıxmaga, kəndə anasının yanına köçməyə, var-dövləti qoruyub-saxlamaq üçün təsərrüfatla

1 Desyatın – 1,09 hektara bərabər yer ölçüsü – Red.

məşgul olmağa qərar verdi. Münasibəti heç də yaxşı olmayan qardaşı ilə belə bir şərt kəsdi: ona hər il dörd min və ya birdəfəlik səksən min ödəməyi öhdəsinə götürdü, amma bunun əvəzində də qardaşı miras payından imtina etməli idi.

Elə də etdi, anası ilə böyük evlərdən birində məskunlaşaraq həvəslə və eyni zamanda ehtiyatla təsərrüfat işlərinə başladı.

Adətən belə hesab edirlər ki, ən adı mühafizəkarlar qocalar, yenilikçilər isə gənclərdir. Bu heç də ədalətli bir yanaşma deyil. Ən adı mühafizəkarlar – elə cavanlardır. Yaşamaq istəyən, amma bundan ötrü nə etmək lazımlığı düşünməyən və bu barədə fikirləşməyə vaxtı olmayan, bu üzdən keçmiş həyat tərzini özləri üçün örnek seçən məhz gənclər olur.

Yevgeni də belə etdi. Kənddə məskunlaşan Yevgeninin arzusu və qayəsi babasının həyat tərzini yenidən dirçəltmək idi; o, atasının yoluyla getmək istəmirdi; çünki atası pis sahibkar olmuşdu. İndi həm evdə, həm bağda, həm də təsərrüfatda, təbii ki, həmin dövrə xas bəzi dəyişikliklər eləyərək babasının həyatının ümumi ruhunu dirçəltməyə çalışırı; rifahlı, nizamlı, ətrafdakılارın razılığını nəzərə alan bu həyatı qurmaq üçün isə o, çox iş görməli idi: torpaq satıb ödənişləri təxirə salaraq kreditorların və bankların tələblərini təmin etməli; dörd min desyatın şumlanmış torpaqdan ibarət olan və

şəkər zavodunun yerləşdiyi Semyonovskoye kimi böyük təsərrüfat mülkündə həm muzdur, həm də işçi işlətmək üçün pul tapmalı idi; digər tərəfdən, həm evdə, həm də təsərrüfatda bunları elə icra eləməli idi ki, kənardan baxımsızlıq və tənəzzül kimi görünməməli idi.

İş çox idi, amma Yevgeninin gücü də çox idi – həm fiziki, həm də mənəvi. İyirmi altı yaşı vardı. Ortaböylü, gimnastika sayəsində möhkəmlənmiş əzələləri olan tökmə bədənli, alyanaq, aldodaq, parlaq dişli, seyrək, yumşaq və qırımsaçlı diribaş bir oğlan idi. Yeganə fiziki qüsuru gözlərinin uzağı zəif görməsi idi ki, bunu da özü eynək taxmaqla həmin vəziyyətə salmışdı. İndi o artıq burnunun donqar hissəsinə cizgilər salan penssiz yeriye bilmirdi. O, fiziki cəhətdən bu cür idi, amma mənəvi siması elə idi ki, onu tanıdlıqca daha çox sevirdilər. Anası onu həmişə hamidan daha çox sevirdi. Ərinin ölümündən sonra isə bir ana kimi nəinki ona şəfqət göstərmiş, hətta bütün ömrünü ona həsr eləmişdi. Onu belə sevən təkcə anası deyildi. Gimnaziyadan və universitetdən olan yoldaşları da həmişə onu sevir, hörmət bəsləyirdilər. O bütün yad adamlarla həmişə bu cür davranışındı. Onun dediklərinə inanmamaq mümkün deyildi; kələk, yalan ağlına belə gələ bilməzdi bu cür səmimi, dürüst simaya, ən əsası gözlərə baxanda.

Ümumiyyətlə, bu cür şəxsiyyətə sahib olmaq işlərində ona çox köməyi dəyirdi. Başqasını rədd edən

kreditor ona inanırdı. Murdar iş tutub başqalarını aldadandan darğa, başçı, kəndli bu cür mehriban, sadə, ən əsası isə səmimi bir insanla ünsiyyətdən aldığı təəssüratın təsiri ilə onu aldatmaq fikrindən vaz keçirdi.

Mayın sonu idi. Yevgeni şəhərdə birtəhər çöl ərazini girovdan azad edib bir tacirə satmaq üçün sövdələşmə bağladı. Avadanlıqları, atları, öküzləri, arabaları yeniləməkdən ötrü həmin tacirdən borc pul götürdü. Əsas məsələ təsərrüfatla bağlı mülklərin tikintisine başlamaq idi. İşlər qaydasına düşmüdü. Şalban kəsib gətirirdilər, dülgərlər artıq iş başında idi, səksən araba peyin də daşınmışdı, amma bütün bunlara baxmayaraq, bu vaxta qədər olan işlərin hamısı bir tükdən asılıydı.

II

Bu qayğılarla əlləşərkən elə də önəmi olmayan, amma eyni zamanda Yevgeniyə əzab verən bir məsələ var idi. Bütün sağlam, subay cavanlar kimi o da öz gəncliyini yaşayırdı, daha doğrusu, cürbəcür qadınlarla yaxınlıq edirdi. Pozğun deyildi, amma özünün dediyi kimi, heç kahin də deyildi. Bu işi özünün fiziki sağlamlığı və əqli azadlığı üçün görürdü. On altı yaşından bu işlə məşğul olurdu. İndiyə kimi hər şey qaydasında gedirdi. Qaydasında deyəndə ki, azgınlaşaraq pozğunluğa aludə olmamış, bir dəfə də olsun xəstəliyə tutulmamışdı. Lap siftə Peterburqda bir dərzi qadını vardi, sonra o, yolunu azdı və Yevgeni də başqa tərzdə yaşamağa başladı. Tutduğu yol o qədər ürəyinə yatırıldı ki, heç nə onu narahat etmirdi.

Artıq kənddə ikinci ay idi məskunlaşmışdı və heç cür başa düşə bilmirdi ki, neyləsin. Məcburi şəkildə nəfsini saxlaması ona əziyyət verirdi. Bu işdən ötrü doğrudanmı şəhərə getməliydi? Bəs hara getsin? Ne-

cə etsin? Yevgeni İvanoviç narahat edən yeganə məsələ bu idi; əmin idi ki, buna ehtiyacı var və hiss edirdi ki, əli-qolu bağlanıb, nəfsinə iyiyə dura bilmir və bütün gənc qadınları, qızları biixtiyar oğrun-oğrun süzür.

Öz kəndindən olan qadınla, ya qızla yaxınlıq etməyi doğru bir iş saymırıldı. O, eşitdiyi söhbətlərdən bilirdi ki, atası da, babası da bu baxımdan o dövrün digər mülkədarlarından yerlə-göy qədər fərqlənirmişlər. Onlar heç vaxt öz təhkimçilərinə tamah salmamışdılar və qərara gəldi ki, o da heç vaxt belə bir iş tutmayacaq; amma sonra getdikcə əl-qolunun bağlandığını daha çox hiss etdi və şəhərdə başına gələcək hadisələri düşünəndə dəhşətdən tükləri biz-biz oldu; amma həm də dərk elədi ki, buradakılar artıq təhkimçi deyil, onlarla yaxınlıq eləmək olar. Ancaq bu işi elə görmək lazımdır ki, heç kim bilməsin, həm də öz-özünə təlqin edirdi ki, bunu pozğunluq məqsədilə deyil, sağlamlığı üçün edir. Buna qərar verəndə narahatlığı bir az da artdı; kovxa, kəndlə və dülgərlərlə danışarkən özündən asılı olmadan söhbətin məcrasını qadınlara yönəldir və uzadırıcı. Qadınlara isə gün keçdikcə daha çox baxırdı.